



Qüdrat Umutlu
ADPU-nun dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Şirvan dedikdə qədim və orta əsrlərdə böyük Azərbaycanın tarixi coğrafiyasında yer almış Qafqaz Albaniyasının böyük bir hissəsinə əhatə edən, min ildən çox (VI-XVII əsrlər) dövlətçilik tarixinə malik bərəkatlı torpaqları, çox zəngin tobi sərvətləri ilə tanınan geniş bir ərazi, əsrarəngiz bir diyar yada düşür. Bu ulu vətən torpağı yalnız çoxıqlımlı doğal gözəllikləri, bitib-tükənməyən təbii resursları ilə şöhrət tapıb dünənən nəzərdənqötüntü özüne cəlb etmemişdir. Şirvan olduqca qədim və zəngin mədəniyyət besiyi kimi də məşhur olmuş, mənəvi sərvətləri ilə do tanınmışdır. Şirvan ərazilərində aşkarlanan maddi mədəniyyət abidələri, bu gün açıq səma altında müzey olaraq fealiyyət göstərən Qobustan abidələri, bir sıra digər daş kitabələr, eləcə də bir necə minillik etno-tarixi nişançıları özündə yaşadan folklor mühitinin mövcudluğu, müxtəlif dövrlərdə yaşayıb bir neçə dildə qələm çalan yüzlərlə ustad söñə sənətkarlarının adları bunu təsdiqləməkdədir.

Ozan-aşq sənəti çox əski zamanlardan Şirvana var olmuş ruhani sənət növlərindən biridir. Görkəmlı Azərbaycan folklorşunası Məhərrəm Qasımlı bu xüsusda yazar ki, "ərazi əhatasının görə on iri miqyaslı mühitlərdən biri olan Şirvan aşiq mühiti "özünəməxsus ifaçılıq və yaradıcılıq youq keçmişdir. O, Azərbaycan aşiq sənətinin bölgə keyfiyyətlərinə görə on çox seçilən mühitidir" (Aşiq mühitləri Azərbaycan adəbiyyatı tarixi.6 cildde, I c.506).

Ulu ozan Dədə Qorqud misallı çoxmisiyali Şirvanlı sənətkarlar öz qopuzu ilə Dərbənddən Goyçəyə, Xəzər sahilərindən Anadoluya qəder ulus əllərini gəzib dolaşmış, sazları, sözleri ilə insanları şadiman etmişlər. İkinci minilliyin ilk əsrlərindən başlayaraq yazılı adəbiyyatımızda tozahür edən intibah hadisəsi ozan-aşq sənətimizdən de yan keçməmiş, onun mütəsəvvif yondo, irfani ruhda inkişafına ciddi təsir göstərmüşdür. Qaynaqlara əsasən bəlli olur ki, saraya məşhur şairlərle yanaşı, ozanlar, sazanda dəstələri də colb edilmişlər. Anadoluda, Azərbaycanın güneyində və qərbində olduğu kimi, Şirvanda da xalq şeririnə, onun çeşidli - şəkillərinə o dövrə meyl nəzərə çarpacaq dərəcədə artmışdır. Ele ozandan aşığa keçid prosesi də həmin dövrlərde baş vermişdə idi. Təsəvvüf ideyaları tədricən bu sənət sahəsinə şirayət edirdi. İrfani elmi, "vohdəti-vücdü" inamı əslən şirvanlı olan, türk əllərini geziş-dəlaşib nohəyat Anadoluda qərar tutan Molla Qasımla

ŞİRVAN BÜLBÜLÜ - MƏMMƏDƏĞA BABAYEV

Anadoluda zəhər etmiş Yunis İmre kimi xalq sənətkarlarının mənəvi dünyasına körpü salırdı. Bu kimi əlaqələr Şirvanda yeni tipli sənətkar statusunun yaranmasını, ozandan aşağı keçidi sürətləndirdi, aşılıqlığın formallaşmasını şortləndirdi. Yenidən formallaşan milli aşiq məktəbi artıq XIII-XIV yüzilliklərdə özünü peşəkar ifaçılıq və dəstənlilik repertuarını bərqrar etmiş oldu.

Ümumiyyətə, ilkin qədim türk ozanlığını nəzərə almasaq belə, Azərbaycan aşılığının, xalq şerini üslubunda söz qoşub söylemək və ya bu üslubda yazmaq onənəsi "xalq poeziyasının, el şairlərinin tarixi çox övvəllerə XII- XIII əsrlərə gedib çıxır" (Xəlilov N. Molla Qasim haqqında həqiqətlər-Folklorşunaslıq məsələləri, V kitab, B.2002-səh 121).

Şirvan aşiq məktəbindən bəhs edərkən S.Qəniyev qeyd edirdi ki, Molla Qasimdan bu yana, yəni XIII-XIV əsrlərdən zəmanımıza qədər Şirvanda iki yüzdən artıq sayılıb - seçilən ustad saz-söz sənətkarı, el şairi yetmiş və onlar saysız-hesabsız xalq poeziya nümunəsi yaratmış, məkməmməl dastan örnəkləri düzib qoşmuşlar. Bu regional sənət məktəbinin 6-7 əsrlük tarixini nəzərdən keçirək, onlara ustad sənətkarların adları ilə qarşılıqla: Mövlano Şirvani, Sədi Şirvani. Ağa Həsən Pirsaatl, Baba bəy Girdimani, Sultan xan Alpani, Xursud bəy Bakuvı, Aşiq Köçən (1420-1480), Aşiq Saleh (XVII əsr), Karkər Əhməd (XVIII əsr), Yetim Həsan, Padar Surxay, Şabranlı Həşim, Ustad Mirzə, Aşiq İsləm (1780-1840), Məlikbəlli Qurban (1790-1865), Xaltanlı Tağı (1796-1899), Aşiq Rəcəb (1845-1935), Molla Cümə (1860-1920), Aşiq İman, Aşiq Əmrəh, Aşiq Oruc, Aşiq Kərim, Kolani Mustafa, Padar Mustafa, Aşiq Soltan, Udulu Musa (1800-1853), XIX əsr Şirvanın qadın sənətkarlarından Gövhər Şirvani (1810-1856), Güllübüyüm (1820-1876), Minabayım (1867-1895), nohəyat XX əsrin ünlü və əsirinə tanınmış aşılıqlarından Aşiq Mirzə Bilal (1870-1937), Aşiq Şamil, Çarhanlı Aşiq Şərbət, Aşiq Abbas, Aşiq Əhməd, Aşiq Qurbanxan, Aşiq Bayıl, Aşiq Şakir, Aşiq Pənah, Aşiq Məmmədəga, Aşiq Xanmusa, Aşiq Yadılu, Aşiq Həşim, Aşiq Barat, Aşiq Mahmud, Aşiq Xanış, Aşiq Şərbət Fətəliyev, Aşiq Hacalı, Aşiq Məzahir, Aşiq Əhmədli, Aşiq Rza, Aşiq Teyfur, Aşiq Yanvar, Aşiq Əhliman, Aşiq Zahid Əroboğlu, Aşiq Ağamurad, Aşiq Müttəlif, Aşiq Vüqar, Aşiq İsləm, Aşiq Əli Tapdıqoglu...

İyirminci yüzillikdə Şirvanda aşiq sənətinin on layiqli davamçılarından biri Aşiq Məmmədəga Babayev olmuşdur. Məmmədəga Ağaxan oğlu 1933-cü il oktyabrın 15-də Şamaxının bir çox el sənətkarına ocaq və yurd olmuş Ceyrili kəndində doğulmuşdur. O hələ kiçik ikən ailəsi Şamaxı şəhərinə köçmüştür. Gələcəyin ustadı aşığı 1 sayılı şəhər məktəbində təhsilsiz idi ki, Aşiq Məmmədəga sağlığında "Şirvan bülbü'l fəxri loqobunu qazanmışdır. Xalq şairi böyük Məmməd Araz bu el sənətkarı haqqında yazdı: "Məmmədəga Babayev aşiq idi. Çox cavan ikən saz götürüb söz deməyə başlamışdı. Səsi ilə, sözü ilə ürəklər fəth edən aşiq çox erken Müğanlı, Şirvana məşhur aşıqlarla üz-üzə gəldi. Sazını qoltuğundan çıxarıb döşənə basdı, meydən istədi. O, çox geniş diapazonlu səsə malik idi. Ele bəlkə de tapardin" - deyirdilər.

Güclü həvəs onu aşılıqlı və xanondelik sənətinə öyrənməyə sövgə edir. Şirvanın ustad sənətkarları Aşiq Abbas, Aşiq Şamil və məşhur balaban ustadı Əli Korimovdan aşılıqlı sənətinin sirlərini öyrənir. Məşhur aşiq Mirzə Bilalın yetirməsi olan Aşiq Abbas Söhbətovun xeyir-duası ilə sənət fəaliyyətinə başlayır. Əllinci illərdə el şənliliklərino təzə-tozə müstəqil ayaq ayan Məmmədəğanın güclü şəraqə səsi, maraqlı zərugilərə, bənzərsiz bölgələri tez bir zamanda insanların diqqətini çəkməyə başlaşdır. Gənc aşiq təkəcə güclü səsi, şüx, məlahətli oxusu ilə deyil, aydın nitq, ustaddan golmə duzlu qısa söhbətləri və öz poetik istedadı ilə do boyenlərdir. Məmmədəğan o vaxtlar özü haqqında deyilənlərinə cəsib bədəhatən belə demişdi.

Deyirler: gəncdir bu aşiq.

Dil öyrənir toza-toza.

Hələ toyə, toyxanaya,

Yol öyrənir təzə-təzə.

Xoşdur mənə bahar çığı,
Gül eşqıyla gözək bağlı.

Yar boynuna dolanmağı,

Qol öyrənir təzə-təzə.

Könül istər ucalmağı,
El gücündən güc almağı,
Mizrab tutub saz çalmağı,
Əl öyrənir təzə-təzə.

Cox keçmir, cavan, istedadlı aşiq Məmmədəğan, Şirvanda ad çıxarıır, bütün Azərbaycanda tanınır, sorğuqonşu məməlekətlərə də qatır. Aşiq Məmmədəğan ağır-agır məclislər keçirir. Bir sözlə, o xalq tərəfindən sevılır. El-oba onun haqqında razılıqla danışılır, sənəti təhlil edilir və ağız doluslu təriflənir. Ötən əsrin 60-70-ci illərində Şirvan toylarının əksəriyyətini aparmaq üçün Aşiq Şəkirən sonra məclislərə ən çox dəvət alan Aşiq Məmmədəğan idi. Dəfələrlə onun toylarında gənc ikən mon də iştirak etmişəm. O çox möhtəşəm toy aparırdı. Yuxarıda qeyd etdiyim kimi, gözəl oxumaqla bərabər, Aşiq Məmmədəğan dəstənlərimizi da çox məharətlə söyleyirdi. Adətən məclisli pişrovla başlayır, meydən özənmoxsus tərzdə qızışdırır, camaatın eynini açır, sonra ağışqallardan, el-oba sinə-dəftərlərindən hənsi dəstəni dinişəmək istədiklərini soruşardı. Dəstəna ustadnamo ilə başlayar, əsərin yurt yerinə keçəndə toyxanada artıq tam səssizlik hökm sürərdi. Əhvalatı elə gözəl, elə canlı danışardı ki, dinleyici nağılin (bizlərdə dəstəna çox zaman nağıl deyirdilər) sehrinə düşərdi. Qəhrəmanların dilindən lirik parçaları elo emosional-bəzən şüx, bəzən də elə həzn oxuyardı ki, maclisləki hər kəsi valeh edərdi. Məhz bu səbəbdən idı ki, Aşiq Məmmədəğan sağlığında "Şirvan bülbü'l fəxri loqobunu qazanmışdır. Xalq şairi böyük Məmməd Araz bu el sənətkarı haqqında yazdı: "Məmmədəga Babayev aşiq idi. Çox cavan ikən saz götürüb söz deməyə başlamışdı. Səsi ilə, sözü ilə ürəklər fəth edən aşiq çox erken Müğanlı, Şirvana məşhur aşıqlarla üz-üzə gəldi. Sazını qoltuğundan çıxarıb döşənə basdı, meydən istədi. O, çox geniş diapazonlu səsə malik idi. Ele bəlkə de

onun böyük sənətkar olmasını bu səs müyyən edirdi və bu səs Məmmədəğan Babayevin idi. (M. Araz. Ön söz Aşiq Məmmədəğan Babayev. Bu dünyadan doya bilmədim. - Bakı: "Araz", - 2002-səh 5).

Aşiq Məmmədəğan az yaşasa da, mədəniyyət tariximizdə ustad bir sənətkar məvqeyi qazana bilməmişdir. Onun yaddaşalarla həkk olunan gözəl məlahətli səsi, qolba yatan ifa torzi, yadigar qoyub getdiyi yüzdən çox sanbalı, forma və məzmunu baxımdan mükəmməl şeirləri bunu deməyə osas verir. Bir insan kimi də əhali onun haqqında xoş sözərək söylərir, yüksək sənətkar olxına malik olduğunu bildirirler. Sənət ələmində səfərlərinin hörmət-izzətə anır, özündən öndəkilerin yolu saxlayır, digərlərinə də yuxarıdan baxırırdı. Məmmədəğan Dədə Ələsgəri çox sevirdi. Ulu sənətkarın "Aşiq olub türki-vətən olanın, əzəl başdan pür-kamalı əzələ" - fəlsəfəsinə uyğun bir sənətkar heyati yaşayırırdı.

M.Babayev Ələsgər bir neçə şeir də həsr etmişdir. Ulu ozana onun sənətinə qarşı olan hissələrinin "Dədə Ələsgər" şəhərindən "Dədə Ələsgər" qoşluqda yaradılmışdır.

Ad qazandı, dədə dedilər ona,
Gazdi el içində mərdü-mərdü.
Haqqı dedi, danışmadı əfsana,
Alim, arif, aşiq idı Ələsgər.

Aşiq Məmmədəğaya görə Aşiq Ələsgər ondan sonra gələn bütün aşıqlar üçün ustaddrı. Onun zəngin poetik yaradıcılıq yolu, çoxçalarlı, çoxşəkilli poeziyəsi hər bir sənət adamı üçün ovaşolunmaz örnək mənbəyidir:

...Aşılıq sərriini o açdı bizə,
Bizi bələd etdi şəhəri sözə.

İcidiən sədəfdən söz düzə-düzo,
Aləm bildi əhli-haldı Ələsgər.

Məmmədəğan Ələsgərdən dərs alar, Aşiq olan bu amalla uclar. Fəhm eləyin ay cavanlar, qocalar, Xazinedir, coh-cohdalar Ələsgər. Ustada həsr etdiydi digər bir şeirində M.Babayev aşıqların səz-səzən mülliəlimini mərd bir heyət yaşamış, dünən malına görə kimseyə baş ayməmiş, "sədef sazda pürkamala çatmış", mərifətə bas vurub, həqiqət qataraq mənalər mülkündə qərər tutmuş, sonətin zirvələrini fitrət fəth etmiş Dədə Ələsgər yoluna sədəqətini belə ifadə edirdi:

Məmmədəğan, ustadını yaşat son,
Qeyrət olar ustadını yaşatsan!

Üzümüzo gülür indi xoş zaman,
Dəstən olub bu dövrəndə Ələsgər.

Ustaların "mərifət elmi"ndən mənəvi payımı almış Aşiq

Məmmədəğanın poetik irsi koloritli, əlvən, atılır bir şeir buketinə bənzəyir. Onun sinəsindən qopub sonətsevərlərin yaddaşına həkk olunmuş şeirləri məvzu baxımdan rəngarəng, ideyaca humanist temayıllidür. Aşiq

Məmmədəğanın yaxın dostu, Şamaxının böyük ziyanlarından biri Babaxan Niyazlı sonətəkara həsr etdiyi "Şirvan bülbü'l" kitabında yazırırdı ki, Aşiq Məmmədəğan Aşiq Ələsgərin şeirlərini xüsusi bir zövq ilə, ayri bir həvəslə oxuyurdu.

ŞIRVAN BÜLBÜLÜ - MƏMMƏDAĞA BABAYEV

Əvvəli 14-cü səhifədə

O, "Göyərə gözəlliyyinə" Şirvan şərbəti qatıldı. Yəni, Məmmədağaya avazıyla Şirvan əhlinin qulluguña ərz edilən Ələsgər nəğmosinin "qaymağı Göyçədən, bali Şirvandan" olardı. Axi Dədə bir vaxtlar deyərdi: "Ləzzət verə, bal qatanda qaymağa". Aşıq Məmmədağaya... qaymağa bal qatib, Ələsgər süfrəsinə qoyardı" (B. Niyazlı. Aşıq Məmmədağaya Babayev: "Şirvan bülbülü"- Bakı, "Araz, 2015 (420 s.) səh.9).

Diqqət yetirsək, görərik ki, sənətkarın baş mövzusu- Vətəndir. M. Babayevin bütün seirlərində doğma torpağı, ana yurda- Azərbaycana, ulu Şirvana, "ədəb və mərifət ocağı" "Şamaxıya sonsuz sevgisi olmuşdur.O, kimdən bəhs edirsə, mövzu olaraq nəyə, hansı ünvana üz tutursa, fikirləri, poetik duyuguları Vətən fonunda dil açır, Vətən eşqiylə nəğməyə çevrilirdi.Şeyda bülbülü olduğu Azərbaycanın- Milin, Muğanın, cənnət Qarabağın, doğma odu-ocağı Şirvanın və digər əsrarəngiz güşələrin gözəlliklərindən, bənzərsiz təbiətindən, xəstələrə mələhəm olub can verən saf suyu və havasından qəlibi coşub cüşə gələn Aşıq sazını sinəsinə basıb Vətən ellərini belə tərənnüm edirdi:

Hər tərəf gülüstan, hər tərəf çiçək,
Aran dağdan, dağı Arandan göyçək,
Bura bir cənnətdir, cənnətdən gerçək,
Dillərdə şöhrəti şanı dolanır.

Ulu tarixi var Azərbaycanın,
Gözel Qarabağın, Milin, Muğanın,
Məmmədağaya vurğunudur Şirvanın,
Əldə sazi, Mil, Muğanı dolanır.

Aşıq ana yurdu təsvir və tərənnümü edərkən sənətkarlıq üsullarından, bədii təsvir və ifadə vasitələrindən, müxtəlif məcazlardan məharətlə istifadə etmişdir. Məsələn:

Vurğunam yurdumun təbiətinə,
Neçə yaylaq gazib, aran görmüşəm,
Sinəsi qartallı qayaları mən,
Göyərlərin bağını yaran görmüşəm.

Tarixin daş yaddaşında öz izi olan, bir neçə minlik bədii-tarixi, zəngin maddi-mədəni irsi ilə dünyannı diqqətini cəlb edən, yüzlərlə böyük sənətkarın vətəni olan Şamaxı Aşıq Məmmədağaya üçün hər şeydir, müqəddəs bir ocaqdır. Onun üçün ana qucağı qədər isti və əzizdir. Məmmədağaya özünü onszız təsəvvür etmir. Xaqanidən üzü bəri bu doğma Vətən torpağı saysız tərif və tərənnümlərə ünvan olmuşdur. Şamaxı Aşıq Məmmədağanın ilham mənbəyi idi. Sənətkar onun vəsvində söze xəsislik etməmişdir:

Soruşursan Şamaxının nəyi var?
Sərin yaylaqları var bizim elin.
Ela bil cənnətdir bu gözəl diyar,
Buzlu bulaqları var bizim elin.

Burdadır bol ruzi, burdadır sərvət,
Çörəyi bal dadır, suları şerbet,
Buranın hər yeri cənnətdir, conət,
Qarlı yaylaqları var bizim elin.

Aşığın Vətən, yurd yerləri, doğma insanlarla bağlı düzüb-qoşduğu nəğmələr, poetik nümunələr çoxdur. Əlbəttə onların hər birini gözdən keçirib təhlil etmək indilik imkansızdır. M. Babayevin insan konsepsiysi, bu yönəki şeirləri də

dıqqət çekəndir. O, özü saf, Ələsgər tərifi pak əxlaqa sahib bir insan olduğu üçün hər bir kəsən, yaşadığı cəmiyyətdən də bunu umurdu. Bəşəriyyəti, o cümlədən həmvətənlərini də ən yüksək insani keyfiyyətlərin daşıyıcısı kimi görmək istəyirdi. Bu səbəbdindir ki, sənətkarın ruhundan qopan nəğmələrin bir qismini onun ustadnamələri təşkil edir. Ustad "Günahdır" rədifişli şeirində doğru yaşamağın yolunu göstərmışdır:

Oddan doğulmuşam, vurğunam oda,
Odumla qalibəm, düşmənə, yada,
Tapınib şöhrətə, bir quru oda
Uyub, rəzaləti seçsən, günahdır.

Yaxud, "Bilər" rədifişli ustadnaməsində "Vətənən sərf elə öz hünərini, Pis ilə yaxşının tanı yerini!"- söyləyən aşiq insanların bunu da tövsiyyə etmişdir:

Bacar özün qoru leyaqətini,
Tərgit gəncliyində pis adətini.
Pəşrih olunanın vəziyyətini
Cərrah özü aican yaradan bilər.
Ustad sözünün, nəfəsinin, nəsihətinin
hikmətini, təsir gücünü sənətkarın
"Eylərəm" rədifişli qoşmasında da
rahathlıqla duyur və onun təsiri altında
vətənpərvərlik hissələri ilə zənginləşirən:

Ürəyim min olsa, əsirgəmərəm,
Minin də elimə qurban eylərəm.
Mənə qonaq gəlsə Vətən övladı-
Bağrımın başında mehman eylərəm.

Yad əllər gülümün budağın əysə,
Məsum bir körpənin könlünə dəysə,
Vətən dostlarımla, verib səs-səsə,
Min cəbhə açaranı, min qan eylərəm.
Qeyd olunduğu kimi, Aşıq
Məmmədağanın özünəməxsus oxusu,
səsi, avazı, zil zəngulələri inasları
valaeh etdiyi qədər, onun poetik
yaradıcılığı da janr (şəkil) baxımından
çoxçəşidli olması, mövzu və ideya
zənginliyi, əxlaqi-estetik səciyyəsi ilə də
diqqət çekəndir. Biz burada sənətkarın
şeirlərinin az bir qismindən söz aça bildik.
Halbuki, aşığın çoxsaylı qoşma və
ustadnamələrindən savayı, onun çoxlu
gərayılışı, müxəmməsləri, divaniləri,
deyişmələri və s. vardır. Mərhum
foklorşunas alim, Şirvan folklorunun
tanınmış tədqiqatçısı Seyfəddin Qəniyev
M. Babayevlə bağlı yazılırdı: "...Aşıq
Məmmədağaya dünyasına gedən yol bütün
hallarda onun şeirlərindən keçir. Bu
şeirlər bizim dünyamızla indi artıq bu
dünyada olmayan sənətkarın arasında
qalan yegənə körpüdür". (S.Qəniyev Aşıq
Məmmədağanın poeziya dünyası) "Ozan
dünyası" dərgisi, Bakı: 2011, № 4 (7),
səh.76).

Bu ilin oktyabrında 90 yaşı tamam
olan istedadlı sənətkar Aşıq Məmmədağaya
çox az-cəmi 44 il özür yaşadı.
Xalqımızın saz-söz sənəti tarixində şərəflə
yer tutub, ad qoyub getdi. Yaşadığının iki-
üç misli qədər özür sürmüş olsayıdı,
yəqin ki, öz xalqı üçün daha geniş, daha
həcmli və qiymətli şərvət yadigar qoymuş
olardı.

Əsl sənətkarlar dünyasını dəyişir,
lakin ölmürlər, onların sözü, sənəti dünya
durduqca durur... Şair Qurban Əzizin
sənətkarın ölümü ilə bağlı yazdığı
elegiyada deyildiyi kimi:

Bir sənət var - ürəklərə yazılmış,
Bir məzar var - çox vədəsiz qazılmış,
Bir yetim saz boğazından asılmış
Nə susana, nə dinənə oxşayır...